

## QORXMAZ HÜSEYNOV

AMEA Naxçıvan Bölümü

E-mail: qorxmazhuseynli@rambler.ru

SULU MƏHLULDA MİS(І) TİOARSENİTLƏRİN ALINMA ŞƏRAİTİNİN VƏ  
TERMODİNAMİK XASSƏLƏRİNİN ARAŞDIRILMASI

Məqalədə mis(І) tlorid, natrium-metarsenit və tioasetamid məhlulları əsasında  $Cu_6As_4S_9$ ,  $Cu_3As_3S$  və  $Cu_6As_2S$  tərkibli birləşmələrin sintez şəraitini və termodynamik parametrlərinin aid tədiqatı nəticələri verilmişdir. Diferensial-termik (DTA), rentgenograf (RFA), skanedic elektron mikroskop (SEM) analiz metodları vasitəsi ilə birləşmələrin fördiliyi tədqiq edilmiş və mikromorfologiyası öyrənilmişdir. Potensialmətərici reaksiyaların elektrod potensialının qiyamaları əsasında E-pH diagram qurulmuş və birləşmələrin davamlıq sərhədləri daşıqlaşdırılmışdır. Müzayəə edilmişdir ki, 150°C-də alınan birləşmələr qeyri-sferik formalı nanohissəciklərdən təşkil olunub. EHQ ölçmələrinin nəticələrinə əsasən birləşmələrin termodynamik parametrləri təyin edilmiş və onlar əsasında inkonqruent əriyən birləşmələrin parçalanma reaksiyalarının tarzlaşdırıb sabitləri hesablanmışdır.

Aşar sözlər: tioarsenit, çöküntü, tioasetamid, nanohissəcik, mikroşəkil, davamlılıq sərhədi, termodynamik parametrlər.

Cu–As–S sistemini bir sıra işlərdə [1–9] tədqiq edilmişdir. Bu sistemin ərintilərində əl işləmələrə əmələ gəlməmişdir. Belə ki, [2] işləndə vakuumda sintez metodu ilə 900°C temperaturda müvafiq sulfidlərin qarşılıqlı təsiri nəticəsində alınan ərintilər həvadə otaq temperaturuna kimi soyudulmuş və müəyyən edilmişdir ki, 20 mol%  $Cu_2S$  tərkibə kimi qatılıq sahalarında şüşa əmələ gəlir. Cu–As–S sistemində 23 kimyoçi birləşmə (ikili və üçlü) alınır ki, bunların 21-nə tabiətdə mineral şəklində rast gəlinir [4]. [2, 5] İşlərinin nəticələrinə əsasən, tabiətdə  $Cu_3As_4S$  birləşməsinin iki modifikasiyasına – luzonut (aşağıtemperaturlu modifikasiyası) və energit (yüksəktemperaturlu modifikasiyası) mineralları,  $Cu_3As_3S$  birləşməsinə isə tennantit mineral şəklində rast gəlinir. Bu mineralların tərkiblərinin  $Cu_{12-x}As_4S_xS_13$  (burada  $0 \leq x \leq 1.72$ ;  $0 \leq y \leq 0.08$ ) olduğu müəyyən edilmişdir. [6] işinin nəticələrinə görə, sinnetit mineralının tərkib  $Cu_6As_4S_9$ , [4] işinin nəticələrinə görə isə  $Cu_{14}As_9S_{20}$  olduğu göstərilir.  $Cu_6As_4S_9$  tərkibdə isə lautit mineralı məlumundur. Bundan başqa, Cu–As–S sistemində  $Cu_{20}As_13S_{31}$  [6] və  $CuAs_2S_2$  [7] tərkibli birləşmələr də məlumudur və bunlar tabiətdə mineral şəklində rast gəlinir.

$Cu_3As_4S_4$  birləşməsinin faza keçidi 275°C-dir.  $Cu_6As_4S_9$ ,  $Cu_3As_3S$  və  $CuAs_2S_2$  birləşmələri  $Cu_2S$ – $As_2S_3$  kəsiyində yerləşir [1–3]. Cu–As–S sistemində mövcud olan  $CuAsS$  birləşməsi 574°C-də inkonqruent əriyir [7–9].


İşdə məqsəd  $Cu_6As_4S_9$ ,  $Cu_3As_3S$  və  $CuAs_2S_2$  tərkibli birləşmələrin sulu məhluldan alınma şəraitini və termodynamik xassələrini tədqiq etmek olmuşdur.

Məqalədə  $H[CuCl_2]$ ,  $NaAsO_2$  və  $CH_3-CS-NH_2$  birləşmələrinin sulu məhlulları əsasında  $Cu_6As_4S_9$ ,  $Cu_3As_3S$  və  $CuAs_2S_2$  birləşmələrinin alınması və fiziki-kimyəvi analizinin nəticələri verilmişdir.

Təcrübə hissə və nəticələrin müzakirəsi. Sulu məhlulda  $Cu_6As_4S_9$ ,  $Cu_3As_3S$  və  $CuAs_2S_2$  birləşmələrini sintez etmek üçün 0,1 M  $H[CuCl_2]$ ,  $NaAsO_2$  və  $CH_3-CS-NH_2$

məhlullarından istifadə edilmişdir. İlkin komponentlərin  $H[CuCl_2]:NaAsO_2 = 1:1$ ,  $H[CuCl_2]:NaAsO_2 = 3:1$  və  $H[CuCl_2]:NaAsO_2 = 3:2$  mol nisbatlarında qarşılıqlı məhlulların stexiometrik miqdarda təoqasətimidə məhlulu olaraq edilmişdir. Reaksiya qarışıq maqnitli qarışdırıcıda 70°C-də 30 dəq müddətində qarışdırıldıqdan sonra avtoklavda (100 ml) keçirilmiş və mikrodalğalı qızdırıcıda 150°C temperaturda 24 saat müddətində saxlanılmışdır. Reaksiya başa çatdıqdan sonra çöküntülər süzülmüş, əvvələc distillə suyu, sonra isə etanolla yuyulmuş və 80°C temperaturda vakuumda ( $\sim 10^{-1}$  Pa) qurulmuşdur.

Alılmış birləşmələrin sərdiliyi RFA (2D PHASIER "Bruker", CuK $\alpha$ , 20, 20–80 dər.) və DTA metodları vasitəsilə təsdiq edilmişdir. RFA nəticələri şəkil 1-də verilmişdir.




Şəkil 1.  $Cu_6As_4S_9$ ,  $Cu_3As_3S_3$  və  $CuAs_2S_2$  birləşmələrinin diffraktogramı

RFA nəticələrinə əsasən müəyyən edilmişdir ki,  $CuAs_2S_2$  birləşməsi rombik (F. qr.:  $Pnma - D_2^0 h$ ; qəf. p.:  $a = 0,397\text{ nm}$ ,  $b = 0,548\text{ nm}$ ,  $c = 1,149\text{ nm}$ ).  $Cu_3As_3S_3$  birləşməsinin aşağıtemperaturlu modifikasiyası rombik (F. qr.:  $Pnma_2 - C_{12}^7V$ ; qəf. p.:  $a = 0,647\text{ nm}$ ,  $b = 0,744\text{ nm}$ ,  $c = 0,619\text{ nm}$ ).  $Cu_6As_4S_9$  birləşməsi isə triklin (F. qr.:  $P1 - C_1$ ; qəf. p.:  $a = 0,9064\text{ nm}$ ,  $b = 0,9830\text{ nm}$ ,  $c = 0,9078\text{ nm}$ ;  $\alpha = 90^\circ$ ,  $\beta = 109^\circ 30'$ ,  $\gamma = 107^\circ 48'$ ) sinqoniyada kristallaşır.



DTA nəticələrindən məlum olmuşdur ki,  $Cu_6As_4S_9$  birləşməsi 489°C-də inkonqruent,  $Cu_3As_3S_3$  birləşməsi 665°C-də konqruent,  $CuAs_2S_2$  birləşməsi isə 625°C-də inkonqruent ( $3CuAs_2S_2 \rightarrow Cu_3As_3S_3 + As_2S_3$ ) əriyir. Alınmış nəticələr ədəbiyyat məlumatları [7] ilə yaxşı uyğun gəlmişdir.

Birləşmələrin mikromorfologiyası HITACHI TM3000 markalı skanedic elektron mikroskopu vasitəsilə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, alınan birləşmələr qeyri-sferik formalı nanohissəciklərdən təşkil olunub. Nanohissəciklər arasında yüksək adheziya mövcuddur (Şəkil 2).



Şəkil 2.  $CuAs_2S_2$  (a),  $Cu_3As_3S_3$  (b) və  $Cu_6As_4S_9$  (c) birləşmələrinin mikroskilli.

$\text{Cu}_6\text{As}_4\text{S}_9$ ,  $\text{Cu}_3\text{AsS}_3$  və  $\text{CuAsS}_2$  birləşmələrinin sulu məhlulda alınma şəraitini öyrənmək üçün E-pH diaqramları qurulmuşdur. Bunun üçün sulu məhlulda  $\text{Cu}_6\text{As}_4\text{S}_9$ ,  $\text{Cu}_3\text{AsS}_3$  və  $\text{CuAsS}_2$  birləşmələrinin davamlılıq sərhədlərinin termodynamik analizi aparılmışdır. Məlumdur ki, suyun standart elektrod potensialını ( $E^{\circ}$ ) aşağı qiyməti 0, yuxarı qiyməti isə 1,23 V-dur.  $E > 1,23$  V ( $\text{pH} = 0$ ) olduqda su oksidləşərək  $\text{O}_2$  əmələ gətirir.  $E < 0$  olduqda isə suyun reduksiyası nöticəsində  $\text{H}_2$  alır. Bu şəraita sulu məhlulda olan müvafiq birləşmələrin oksidləşməsi və reduksiyası baş verir.  $\text{Cu}_6\text{As}_4\text{S}_9$ ,  $\text{CuAsS}_2$  və  $\text{Cu}_3\text{AsS}_3$  birləşmələrinin  $\text{H}^+$  ionları ilə qarşılıqlı təsir reaksiyaları tərtib edilmişdir:




Reaksiyada iştirak edən müvafiq birləşmələrin ədəbiyyatda [4, 7] verilmiş izobar-izotermik potensiallarının qiymətlərinə əsasən, reaksiyaların sərbəst enerjiləri aşağıdakı kimi hesablanmış, alınmış izobar-izotermik potensialların qiymətlərinə əsasən, reaksiyaların standart elektrod potensialları hesablanmışdır:

$$E_{(1)}^{\circ} = -\frac{-50,58}{96,529} = 0,542\text{V}$$

$$E_{(2)}^{\circ} = -\frac{-227,62}{3 \cdot 96,529} = 0,786\text{V}$$

$$E_{(3)}^{\circ} = -\frac{-469,71}{6 \cdot 96,529} = 0,811\text{V}$$

Bu qiymətlərdən istifadə edərək,  $E_{(1)} = 0,742 - 0,0591\text{pH}$ ,  $E_{(2)} = 0,5245 - 0,0591\text{pH}$  və  $E_{(3)} = 0,811 - 0,0591\text{pH}$  bərabərlərinə əsasən, hər üç reaksiyanın standart elektrod potensialının pH-dan asılı olaraq dayışması hesablanmış və E-pH diaqramları qurulmuşdur (Şəkil 3). Diaqramda  $\text{Cu}_6\text{As}_4\text{S}_9$ ,  $\text{CuAsS}_2$  və  $\text{Cu}_3\text{AsS}_3$  birləşmələrinin davamlılıq sərhədləri dəqiqləşdirilmişdir.



Şəkil 3. (1), (2) və (3) reaksiyalarının E-pH diaqramı: 1 –  $\text{CuAsS}_2$ ; 2 –  $\text{Cu}_3\text{AsS}_3$ ; 3 –  $\text{Cu}_6\text{As}_4\text{S}_9$  birləşmələrinin davamlılıq sahələri, 4 –  $\text{Cu}^+$ - $\text{Cu}^{2+}$  ionlarının qarşıma sahəsidir.

Diaqramdan göründüyü kimi,  $\text{CuAsS}_2$  birləşməsi  $E = -0,1+0,5$  V və  $\text{pH} = 4+8$  aralığında mövcuddur.  $\text{pH} > 7$  olduqda  $\text{CuAsS}_2$  birləşməsi parçalanır.  $\text{Cu}_3\text{AsS}_3$   $\text{pH} =$

4+8 və  $E = 0,2+0,7$  V aralıqlarında,  $\text{Cu}_6\text{As}_4\text{S}_9$  birləşməsi isə  $\text{pH} = 4+8$  və  $E = 0,2+0,7$  V aralığında davamlıdır.  $\text{pH} < 4$  və  $E > 0,8$  V olduqda birləşmələrin parçalanması baş verir.

EHQ ölçmələri aparmaq üçün termiki emal edilmiş birləşmələrə asasında

(-) Cu |  $\text{Cu}_4\text{RbCl}_2\text{I}_2$  |  $\text{Cu}_6\text{As}_4\text{S}_9$  ( $\text{Cu}_3\text{AsS}_3$ ,  $\text{CuAsS}_2$ ) (+) [1]

tipli qatılıq elementi yığılmış və EHQ ölçmələri kompensasiya üsulu ilə 300-430 K temperatur intervalında aparılmışdır. Ən kiçik kvadratlar üsulu ilə müvafiq xətti tənliklər alınmış, birləşmələrdə misin parsial termodynamik funksiyaları hesablanmış və  $\text{Cu}_6\text{As}_4\text{S}_9$ ,  $\text{Cu}_3\text{AsS}_3$  və  $\text{CuAsS}_2$  birləşmələrinin hər biri üçün integrallı termodynamik funksiyalar hesablanmışdır (cədvəl).

Temperatur artıqda  $\text{CuAsS}_2$  və  $\text{Cu}_6\text{As}_4\text{S}_9$  birləşmələri



reaksiyaları üzrə parçalanaraq termodynamik cəhətdən daha davamlı birləşmələr ( $\text{Cu}_3\text{AsS}_3$  və  $\text{As}_2\text{S}_3$ ) əmələ gətirir. Məlumdur ki, izobar-izotermik potensial ( $\Delta G$  – Gibbs enerjisi) temperaturun funksiyasıdır. Entalpiya ( $\Delta H$ ) və entropiya ( $\Delta S$ ) temperaturdan az asılı olduğu halda,  $\Delta G$ -nin qiyməti temperaturun dayışması zamanı daha çox dayışır [1]. Bu dayışmə  $\Delta S$  hasilindən asılıdır. Gibbs sərbəst enerjisinin temperaturdan asılılığının ifadəsi aşağıdakı kimiidir:

$$\Delta G = \Delta H - T\Delta S \quad (3)$$

Cədvəl

$\text{Cu}_6\text{As}_4\text{S}_9$ ,  $\text{Cu}_3\text{AsS}_3$  və  $\text{CuAsS}_2$  birləşmələrinin integrallı termodynamik funksiyaları

Birləşmə	$-\Delta_f G^\circ$	$-\Delta_f H^\circ$	$S^\circ \text{ C/mol} \cdot \text{K}$
	$k\text{C/mol}$		
$\text{Cu}_6\text{As}_4\text{S}_9$	627,3±1,3	616,55±3,5	659,97±7,8
$\text{Cu}_3\text{AsS}_3$	229,35±1,1	228,78±6,1	271,98±5,2
$\text{CuAsS}_2$	105,9±3,2	104,38±5,3	144,5±3,3

(1) və (2) reaksiyasi üçün entalpiya və entropiyasının ( $Z$ ) dayışməsini aşağıdakı bərabərliliklərə təyin edilmişdir:

$$\Delta Z_{298}^\circ = \Delta Z_{\text{Cu}_6\text{As}_4\text{S}_9}^\circ + \Delta Z_{\text{As}_2\text{S}_3}^\circ - 3\Delta Z_{\text{Cu}_3\text{AsS}_3}^\circ, \quad \Delta H = -84,64 \text{ kC}; \quad \Delta S = 2,08 \text{ C};$$

$$\Delta Z_{298}^\circ = 2\Delta Z_{\text{Cu}_6\text{As}_4\text{S}_9}^\circ + \Delta Z_{\text{As}_2\text{S}_3}^\circ - \Delta Z_{\text{Cu}_3\text{AsS}_3}^\circ, \quad \Delta H = -10,01 \text{ kC}; \quad \Delta S = 47,59 \text{ C}$$

(3) ifadəsinə əsasən, 625°C (898 K) və 489°C-də (762 K) Gibbs sərbəst enerjisinin dayışməsi aşağıdakı kimi təyin edilmişdir:

$$\Delta G = -84640 - 2,08 \cdot 898 = -86507,84 \text{ C} \quad (1) \text{ reaksiyası};$$

$$\Delta G = -10010 - 47,59 \cdot 762 = -46273,58 \text{ C} \quad (2) \text{ reaksiyası}.$$

Aşağıdakı bərabərlik əsasında reaksiyaların tarazlıq sabiti hesablanmışdır:

$$\lg K = -\frac{\Delta G}{19,147 \cdot T}.$$

Buradan  $\lg K_1 = 5,03$ ;  $\lg K_2 = 3,17$  alınır. Onda  $K_1 = 1,07 \cdot 10^5$  və  $K_2 = 1,5 \cdot 10^3$  olur.

Tarazlıq sabitinin qiymətlərindən göründüyü kimi, 625°C və 489°C temperaturlarda müvafiq birləşmələrin parçalanması baş verir. Bu da həmin birləşmələrin ərimə temperaturunda termodynamik cəhətdən davamsız olduğunu göstərir.

Nəticə:  $\text{H}[\text{CuCl}_2], \text{NaAsO}_2$  və  $\text{CH}_3\text{CS}-\text{NH}_2$  məhlulları əsasında  $\text{Cu}_6\text{As}_4\text{S}_9$ ,  $\text{CuAsS}_2$

ve  $\text{Cu}_3\text{AsS}_3$  tərkibli birləşmələr sintez edilmiş və onların fərdiliyi təsdiqlənmişdir. Potensialmələğatırıcı reaksiyaların elektrod potensialının qiymətləri əsasında E-pH diaqramı qurulmuş və birləşmələrin davamlı şəhədləri daşıqlaşdırılmışdır. Birləşmələrin mikromorfologiyası öyrənilmiş və müəyyən edilmişdir ki,  $150^\circ\text{C}$ -də alınan birləşmələr qeyri-sferik formalı nanohissəciklərdən təşkil olunub. EHQ ölçmələrinin natiçələrinə əsasən birləşmələrin termoindikativ parametrləri təyin edilmiş və onlar əsasında inkongruent əriyən birləşmələrin parçalanma reaksiyalarının tarazlıq sabitləri hesablanmışdır.

### ƏDƏBİYYAT

1. Бабанлы М.Б., Юсубов Ю.А. Электрохимические методы в термодинамике неорганических систем. Баку: Элм, 2011. 306 с.
2. Виноградова Г.З. Стеклообразование и фазовые равновесия в халькогенидных системах. Москва: Наука, 1984. 173 с.
3. Коломиц Б.Т., Горюнова Р.А., Шило В.П. Стеклообразное состояние в халькогенидах / Стеклообразное состояние. Москва-Л.: Изд-во АН СССР, 1960. с. 456-460.
4. Шербина В.В. Геохимическое значение системы Cu-As-S // Геохимия, 1974, № 5, с. 662-672.
5. Meske S., Skinner B.J. Sulfosalts of copper. Phases and phase relations in the system copper-arsenic-sulfur // J. Econ. Geol., 1971, v. 66, № 6, pp. 901-918.
6. Wernic J.H., Benson K.E. New semiconducting ternary compounds // J. Phys. Chem. Solids. 1957, v. 3, № 1/2, pp. 157-159.
7. Safarzadeh S.M., Miller J. D., Huang H. H. Thermodynamic Analysis of the Cu-As-S-(O) System Relevant to Sulfuric Acid Baking of Enargite at  $473\text{ K}$  ( $200^\circ\text{C}$ ) // Metallurgical and materials transactions, v. 45B, 2014, № 4, pp. 568-580.
8. Boorman R.S., Salter R.S., Davis D.W. // Mining Mag., 1984, September issue, pp. 225-235.
9. Ferron C.J., De Cuypere J. // Int. J. Miner. Process., 1992, v. 35, pp. 225-238.

Горхмаз Гусейнов

### ИССЛЕДОВАНИЕ ТЕРМОДИНАМИЧЕСКИХ СВОЙСТВ И УСЛОВИЙ ПОЛУЧЕНИЯ ТИОАРСЕНИТОВ МЕДИ(I) В ВОДНОМ РАСТВОРЕ

В статье представлены результаты исследований термодинамических параметров и условий получения соединений составов  $\text{Cu}_4\text{As}_4\text{S}_9$ ,  $\text{Cu}_3\text{AsS}_3$  и  $\text{CuAsS}_2$  на основе растворов тиоацетамида, метарсеннида натрия и хлорида меди(I). Индивидуальность и микроморфология полученных соединений установлены дифференциально-термическим (ДТА), рентгенофазовым (РФА) и сканирующим электронно-микроскопическим (СЭМ) методами анализа. На основе электродного потенциала потенциалобразующих реакций построены диаграммы E-pH и установлены пределы устойчивости соединений. Установлено, что полученные при  $150^\circ\text{C}$  соединения имеют форму несферических наночастиц. На основании результатов измерений ЭДС установлены термодинамические параметры соединений и вычислены постоянные равновесия реакции разложения инконгруэнтно плавящихся соединений.

**Ключевые слова:** тиоарсенит, гидротермальный метод, тиоацетамид, наночастица, микропhotографии, термодинамические параметры.

Gorkhmaz Husseynov

### INVESTIGATION OF THERMODYNAMIC PROPERTIES AND OBTAINING CONDITIONS OF COPPER(I) THIOARSENITES IN WATER SOLUTION

The results of investigations of thermodynamic parameters and conditions for obtaining for  $\text{Cu}_4\text{As}_4\text{S}_9$ ,  $\text{Cu}_3\text{AsS}_3$  and  $\text{CuAsS}_2$  structured compounds based on solutions of thioacetamide, sodium metharsenide and copper chloride(I) are presented in the paper. The individuality and micromorphology of the compounds obtained are determined by differential thermal (DTA), X-ray phase (XRD) and scanning electron microscopic (SEM) analysis methods. Based on the electrode potential of the potential-forming reactions, E-pH diagrams were constructed and the stability limits of the compounds were established. It is established that the compounds obtained at  $150^\circ\text{C}$  have the shape of non-spherical nanoparticles. Based on the results of EMF measurements, the thermodynamic parameters of the compounds were established and equilibrium constants were calculated by the decomposition reaction of incongruent melting compounds.

**Keywords:** тиоарсенит, гидротермальный метод, тиоацетамид, наночастица, микропhotографии, термодинамические параметры.

(AMEA-nın müxbir üzvü Əliəddin Abbasov tərəfindən təqdim edilmişdir)